

ADIF

ƏMANƏTLƏRİN SİĞORTALANMASI
FONDU

DEPOSIT INSURANCE FUND

Ünvan: AZ1001, Bakı şəhəri, Həsən Abdullayev küçəsi 11 Tel: (+994 12) 437 30 34; 437 30 35; 437 30 36;

Faks: (+994 12) 437 30 38 e-mail: adif@adif.az www.adif.az

№ 37

«04» mart 2008-ci il

İştirakçı bankların İdarə heyətinin sədrlərinə

İştirakçı banklar tərəfindən Fiziki şəxslərin qorunan əmanətlərinə görə təqvim haqlarının hesablanmasında rüb üçün **orta hesabla bir günə düşən (günlük) qalıq məbləğinin tapılması** bir sıra banklarda hələ də sual doğurur.

“Əmanətlərin Sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 13.4-cü bəndinə əsasən **“təqvim haqları iştirakçı bankların Fondun reyestrinə daxil olduğu gündən başlayaraq, birinci ildə qorunan əmanətlərin rüb ərzində orta günlük qalıq məbləğinin 0,15 faizi, sonrakı illərdə isə 0,125 faizi həcmində ödənilir”**. “İştirakçı banklar tərəfindən Əmanətlərin Sığortalanması Fonduna təqvim haqlarının ödənilməsi və hesabatların təqdim edilməsi” Qaydalarının 2.1-ci bəndinə uyğun olaraq 2008-ci ilin III-cü rübünədək 0,15faiz, həmin ilin III-cü rübündən isə 0,125 faiz dərəcəsi ilə hesablanacaqdır.

Qorunan əmanətlər üzrə müvafiq valyutalarda rüb ərzində orta hesabla bir günə düşən (günlük) qalıq məbləğini tapmaq üçün:

- hər günün sonuna valyutalara görə qorunan əmanətçilərin hər birinin qorunan əmanətlərinin məbləği (qaydalara müvafiq) tapılır;
- günün sonuna bütün qorunan əmanətçilərin müvafiq valyutalarda əmanətlərinin qalıq məbləğini toplamaqla bir günə bankda olan bütün qorunan əmanətçilərin müvafiq valyutalarda əmanətlərinin məbləği tapılır (rüb ərzində bütün təqvim günləri göstərilən şəkildə hesablanır);
- rüb bitdikdən sonra qorunan əmanətçilərin hər gün üçün müvafiq valyutalarda tapılmış qorunan əmanətləri toplanılır və rübdə olan günlərin sayına bölünür (rübdəki təqvim günlərinin sayı neçə gündürsə).

Hesabat tərtib edildikdə xarici valyutalarda olan qorunan əmanətlərin manat və ya digər valyutaların ekvivalentini hesabatda göstərmək üçün hesabat dövrünün son gününə Azərbaycan Respublikası Milli Bankının valyutalar üzrə müəyyən etdiyi rəsmi məzənnə götürülür.

Təqvim haqları aşağıdakı kimi hesablanır:

$$T = \frac{Q_1 + Q_2 + Q_3 + \dots + Q_n}{M} \times F$$

Burada:

T – təqvim haqqı;

$Q_1 + Q_2 + Q_3 + \dots + Q_n$ - hər günün sonuna qorunan əmanət məbləği;

M – rüblük hesabat dövründə təqvim günlərinin cəmi;

F – 0,15%

Misal:

Tutaq ki, rübün birinci ayı (yanvar 31 gün) qorunan əmanətçilərin qorunan əmanətlərinin ABŞ dollarında qalıq məbləği hər günün sonu sabit olaraq 30 milyon ABŞ dolları, ikinci ayı hər günün sonu sabit olaraq (fevral 29 gün) 40 milyon ABŞ dolları, üçüncü ayın (mart 31 gün) 30 günü sabit olaraq 50 milyon, yalnız həmin ayın axırınıcı günü yəni 31 martda 100 milyon ABŞ dolları təşkil edib. Təqvim haqqını necə tapmaq olar?

Həlli:

$$T = \frac{Q_1 + Q_2 + Q_3 + \dots + Q_n}{M} \times F = \frac{30000000 \times 31 + 40000000 \times 29 + 50000000 \times 30 + 100000000}{31 + 29 + 31} \times 0,15\% =$$

$$= \frac{930000000 + 1160000000 + 1500000000 + 100000000}{31 + 29 + 31} \times 0,15\% = \frac{3690000000}{91} \times 0,15\% = 40549451 \times 0,15\% = 60824$$

Deməli: **T**_{təqvim haqqı} = 60 824 ABŞ dolları.

“Əmanətlərin Sığortalıması haqqında” Azərbaycan Respublikasının Qanununun 22.2-ci bəndinə əsasən **İştirakçı bank “Fondun bu Qanunla müəyyən olunmuş səlahiyyətlərini icra edərkən irəli sürdüyü tələbləri yerinə yetirir”**.

Əmanətlərin Sığortalıması Fondu iştirakçı banklardan xahiş edir ki, təqvim haqlarını düzgün hesablayaraq vaxtında Fonda ödənilməsini təmin etsinlər.

Hörmətlə,



İcraçı direktor

Azad Cavadov